



Şəxsiyyət böyüklüyü, liderlilik ucalığı



**Ulu Öndər
Heydər Əliyev
1969-cu il 5 avqust
plenumundan sonra
ölkədə qanunun
aliliyinə söykənən
yeni tipli idarəetmə
sistemi yaratdı**



İlham Əliyev Ermənistanın yalanını bir daha ifşa etdi

Laçın sərhəd-buraxılış məntəqəsindən
2 mindən çox erməninin keçidi təmin olunub

Ermenilər bu gün də rahatlıqla həmin məntəqədən istifadə edirlər. Bunu Prezident İlham Əliyev nüfuzlu "Euronews" televiziya kanalı vəsitəsilə də diünya bir də boyan edib: "Aprelin 23-dən - sorğudan-keçid məntəqəsini qurdugumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-golub".

Bütün bunlara rəğmən, Ermənistana min çox yalan uydurur, Azərbaycanın bölgədə "humanitar böhrən" yaratdığı iddiasını qaldıraraq bəyənşəhər ictimaiyyəti manipulyasiya etməye və ölkəmiz əleyhinə müxtəlif tozluq vasitələrini işləsməyə çalışır.

► 5

Ermənistanın cəfəng iddiaları "tükənmir"

Paşinyan uydurma bəyanatları ilə özünü yenə ifşa etdi

Guya, sülh tərəfdarı olan, Azərbaycan və Ermənistən arasında bir-birinin ərazi böylüyü tanınmasına əsasında sülhün borgor olmasına dair razılığın qurulduğunu vurgulayan, Azərbaycanla davamlı və sabit sülhün yaranmasına üçün imkanlar olduğunu deyən Nikol Paşinyan digər tərəfdən də əlkəmizə qarşı əsəssiz iddialarla çıxış edir.

Demək olar ki, Vətən müharibəsindən sonra Ermənistən daim iki il mövqeyini görürük. Təbii ki, osas olan sözler deyil, deyilənlərin həm de praktiki olaraq həyata keçiriləcək, sənəd üzərində tosdiq olunanın tapmasıdır.

Ermenistanın rəhbərliyi bir tərəfdən, Azərbaycanın ərazi

bütövlüyü təndiğini, sülhde maraqlı olduğunu dəssə, digər tərəfdən, tərəfdən toxibatlar bunun yalnız oyun olduğunu göstərir. Ele Laçın sərhəd-buraxılış məntəqəsində Ermənistən tərəfdən təsdiq olunan bariz nümunəsidir.

Əslində, Ermənistən əmələri ilə heç də sülhde maraqlı

► 3

Ümummilli Lider Heydər Əliyev taleyin xalqımıza bəxş etdiyi qüdrətli tarihi şəxsiyyətdir. Ulu Öndər mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyası irolu sürmüştər, ölkəmizi müstəqillik ideallarına qovuşdurmuşdur. Həkimiyətdə olduğu bütün dövrlərdə xalqımızın milli manafəyi uğrunda əzmkar mübarizə aparmışdır. Əsl həqiqət odur ki, böyük şəxsiyyət Azərbaycanın bugünkü və sabahı dövrünün möhkəm bünövrəsini yarada bilmişdir.

Zamanın diktə etdiyi zərurət

1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nin plenumu keçirildi. 10 ilən artıq müdəttidə respublikaya rəhbərlik etmiş ozanıku bincinci katib Vəli Axundov sohbeti ilə bağlı vozifəsində istəfa vermiş və elni işlə moşğul olmaq arzusunu bildirmişdi. Plenuma çıxış edən keçmiş Sov.İKP MK-nin katibi İ.V.Kapitonov son illerde respublikanın bütün ittifaq göstəricilərindən geridə qaldığını, vəziyyətin maraqlılığı doğrudan xüsusi vürgülmüşdür. Həmin mötəbər möcldə Heydər Əliyevin Azərbaycan KP MK-nin birinci katibi vozifəsinə namizədiyi irolu sürülmüş və yekdilliklə destəklənmişdi. Bununla da Azərbaycanda milli idealları bağış, votenpovor bir şəxsiyyəti rəhbərliyi gəlisi respublikanın tarixində yeni siyasi mərhələnin başlangıcı olmuşdu.

Ölkə rəhbərliyində dəyişiklik o dövrdə zamanın, şəraitin ortaya çıxdığı zərurət idi.

"Xaçaturyan qəddarlığı ilə ad çıxarmışdır"

Ozündən güclü görəndə "yazlıq", "acız", "xəsta", "imkansız" olmaq, gücsüzün yanında özünü "qoçaq" göstərən namardin, yaltağın, riyakarın adətidir. Ermenilər illərdə cilddən-cildə girib simalarını dəyişməyə vərdiş ediblər.

1990-ci illərdə erməni separatçılarının arxasında Qorbaçov, SSRI-nin güvə strukturları, erməni lobbisinin kök saldığı Fransa durmuşdu. Ermeni faşistləri də insanlıqları itirib silahsız, əlinən azərbaycanlıları qarşı on amansız ceza növlərini, vohşilikləri sımaqdan keçirirdilər. Yalnız insanları illərdir məskən salıb, yaşadıqları yurdlarından iddögən salımdırlar, sadəcə olaraq, öldürmürdülər, erməni cəlladları öldürdükləri insanların noşını də əzab verməkdən zövq alır, cosodları yandırır, usaqları qotlo yetirir, ana bətmindən doğulmamış köpəkləri çixarır yabaya keçirir, küçə-küçü gözdürirdilər. Şəhərlərimiz qulaqlarını, burunlarını kəsir, başlarının dorilərini soyur, gözlerini çıxarırlar.

O illərdə insanlığda yaraşmayan qanlı cinayətlər töretniş qatillərdən biri də 29 iyulda Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılırlaqa Bakıya gotirilmiş Vəqif Çörkəzovi Xaçaturyandır.

Paşinyan uydurma bəyanatları ilə özünü yenə ifşa etdi

olmadığını daim göstərib və in-di di buna davam edir. "Sülh tərəfdarı" olan Paşinyanın hökuməti son iclesində Azərbaycanla bağlı iddiaları da Ermənistən niyyəti bir dərəcədən də əlkəmizə qarşı əsəssiz iddialarla çıxış edir.

► 3

Paşinyan etibarını itirir

Ağalı kəndinə daha 22 ailə köçürülr



Dünyada ac insanların sayı 250 milyon nəfərə çatıb

BMT təmsilcisinin dediyinə görə, mövcud vəziyyət qəflətən yaranmayıb: bu, uzun illərdən bəyəyin texnogen böhrandır. "İndi dönüs nöqtəsindəyik. Aclıq və münəqışlər bir-birini qidaladır. Keçən il achlardan eziyyət çəkən yeddi ölkənin hamisi silahlı qarşışmalarдан və ya hoddindən artıq siddətdən eziyyət çəkir. Bu ölkələrdən beşi - Əfqanistan, Haiti, Somali, Cənubi Sudan və Yəmən müntəzəm olaraq Təhlükəsizlik Şurasının gündəliyində yer alır".

Geləninin fikrincə, silahlı münəqışlər orzəq sistemlərini dəyişir, insanları dolanışq imkanlarından məhrum edir və evlərinin dərişən qalır. Bəzən bu nəticələr münəqışının yan təsiri olur, lakin çox vaxt achiqdan qəsdən mühərbi taktikası kimi istifadə olunur. Münəqışlər acliğın qarşısına almaq üçün yardım göstərənlər de roh etmir. Əton il onlara humanitar işçi ödüllürlər, bir çoxu oğurlanır və ya yaralanır. Humanitar obyektlər və təchizat məntəqələri tez-tez hücumu mərəz qalır, talan edilir və ya hərbi möqsədlər üçün istifadə olunur.

► 12

"GALLUP" Beynəlxalq Assosiasiyanın keçirdiyi sorğunun nəticəsində molum olub ki, Hayastan vətəndaşlarının 67 faizdən çoxu ölkənin baş naziri Nikol Paşinyanın etibar etmir. Teşkilatın Hayastan nümayəndəliyinin direktoru Aram Navasardyan motbuat konfransında deyib ki, Paşinyanın iyulun 25-i keçirdiyi motbuat konfransını vətəndaşların 65 faizi izləyib. Respondentlərin 16,1 faizi "Paşinyanın cavablarına etibar etmək olarım" sənəmə müsbət cavab verib. Sorğu itirakçılarının 14,5 faizi bu sənəmə güman ki, etibar etdiklərini, 13,1 faizi etibar etməklərini, 54,4 faizi isə tamamilə etibar etməklərini bildiriblər. 1,8 faiz isə cavab verməkdə çətinlik çəkib. Respondentlərin fikrincə, təhlükəsizlik məsələləri hazırlıklärən ciddi problemdir.

İrəvanda etiraz aksiyaları davam etməkdir. Paşinyan iqtidarına etiraz edən insanlar Hayastanda fealiyyət göstəren diplomatik nümayəndəliklərinin qarşısında aksiya keçirməyə başlayıblar. Etirazçılar Almaniya, Fransa və İtaliya sefirliklərinin qarşısına yığışıblar.

► 12

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3702 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3702 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1530) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi"ndə dəyişiklik edilməsi haqqında

1. "5. 2022-2025-ci illər üzrə yenilənen Strategiya" hissəsində:

1.1. "Strateji məqsəd 1. Həm ortam müdafiəti, həm də uzunmüddətli dövrə ölkə iqtisadiyyatının ehtiyaclarını növərə almaqla dövlət borcunun dayanıqlığını tomin etmək" hissəsinin ikinci abzasının birinci cümləsində "20" rəqəmləri "30" rəqəmləri ilə əvəz edilsin;

1.2. "Cədvəl 1. Dövlət borcu və dövlət borcuna xidmət xərcələri üzrə müəyyən edilmiş göstəricilər (ilin sonuna)" cədvəlinin "Göstərici" sütununun ikinci abzasında "Xarici borcun (birbaşa xarici dövlət borcu) ÜDM-ə nisbəti" sözü "Birbaşa xarici dövlət borcunun yuxarı həddi" sözü ilə, "Hədfən göstərici" sütununun birinci abzasında "20,0%" sözleri "30,0%-i üstələməməsi" sözü ilə, ikinci abzasında "15,0%" sözleri "10,0 milyard ABŞ dollarının üstələməməsi" sözü ilə əvəz edilsin;

1.3. "Prioritet tədbir 1. 2022-2025-ci illər üzrə dövlət borcunun ÜDM-ə nisbetinə yuxarı həddinin 2025-ci ilin sonunadək 20 faizdən aşağı soviyyəyə saxlanılması" hissəsinin birinci və ikinci abzaslarında "20 faizdən aşağı soviyyəyə saxlanılması" sözü ilə əvəz edilsin;

1.4. "Prioritet tədbir 2. Xarici dövlət borcunun ÜDM-ə nisbetin 2025-ci ilin sonunadək 15 faizdən aşağı soviyyəyə saxlanılması" hissəsi aşağıdakı redaksiyada verilsin:

"Prioritet tədbir 2. Xarici dövlət borcunun ÜDM-ə nisbetin 2025-ci ilin sonunadək 15 faizdən aşağı soviyyəyə saxlanılması"

Xarici dövlət borcunun qaytarılması ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişaf templorunu oləvə tokan verilməsi möqsidilə prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün xarici borc eldiləcəyindən bu göstəricilər dayışdırılır".

2. "7. Yenilənen Strategiyanın heynat keçirilməsi ilə bağlı risk-lər" hissəsinin dördüncü abzası aşağıdakı redaksiyada verilsin:

"Yenilənen Strategiya ilə müəyyən olunan əsas hədəflər 2025-ci ilin sonundakı dövlət borcunun ÜDM-ə nisbetinən 30 faizdən aşağı soviyyəyə saxlanılması və xarici dövlət borcunun 10,0 milyard ABŞ dollarının üstələməməsi nəzərdə tutur. Bununla belə, xarici və daxili iqtisadi mühitdə baş verən əsaslı dəyişikliklərin ÜDM-in nominal hacmini tösürlərindən borc ÜDM-ə nisbetinə göstəricisinin dəyişdirilə bilər ki, bu da yenilənen strateji möqsədi reallaşmasında çətinliklər yarada bilər".

3. "9. Tədbirlər Plan" hissəsi üzrə:

3.1. 1.1-ci bəndin "Tədbirin adı" sütununda "20 faizdən aşağı soviyyəyə saxlanılması" sözleri "30 faizi üstələməməsi" sözü ilə əvəz edilsin;

3.2. 1.2-ci bəndin "Tədbirin adı" sütununda "ÜDM-ə nisbetin 2025-ci ilin sonunadək 15 faizdən aşağı soviyyəyə saxlanılması" sözü ilə "yuxarı həddinin 2025-ci ilin sonunadək 10,0 milyard ABŞ dollarını üstələməməsi" sözü ilə əvəz edilsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 4 avqust 2023-cü il

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790; 2023, № 1, maddə 105, № 3, maddə 391; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 iyul tarixli 3974 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda dəyişiklik edilsin:

1. 3.1-ci bəndin səkkizinci abzasının beşinci cümləsində "20%, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının iso

10% ətrəfində saxlanılması" sözü "30 faizi, o cümlədən xarici dövlət borcunun 10,0 milyard ABŞ dollarını üstələməməsi" sözü ilə əvəz edilsin.

2. "4. 2022-2026-ci illərdə əsas hədfən indikatorlar" hissəsinin dördüncü cümləsinin "2026" sütununun beşinci abzasında "20,0" rəqəmləri "30,0" rəqəmləri ilə əvəz edilsin.

3. "7. Tədbirlər Plan" hissəsinin 1.2.3-cü yarıməyəndən 5-ci abzasının "Yekun nöticələr" sütununda "20" rəqəmləri "30" rəqəmləri ilə əvəz edilsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 4 avqust 2023-cü il

"İcmal bütçənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2023-cü ilin sonuna hədəflənən icmal bütçənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1950 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

"İcmal bütçənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2023-cü ilin sonuna hədəflənən icmal bütçənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1950 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 4 avqust 2023-cü il

Baş nazir Əli Əsədov
Gürcüstanın Baş naziri
İrakli Qaribashviliyə başsağlığı verib

Avqustun 4-də Azərbaycan Respublikasının Baş nəziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribashviliyə başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, Baş nazir Ə. Əsədov Gürcüstanın qərbindən baş vermiş torpaq sürüşməsi nöticəsində insan tələfəti xəborindən kədərləndirdiyi bildirib, faciə ilə əlaqədar İ.Qaribashviliyə dərin hñznlə başsağlığı verib.

Məktubda həmçinin yaralananlara şəfa dilənib, təbii fəlakətin nöticələrinin tezliklə aradan qaldırılması arzulanıb.

"Abşeron" qaz-kondensat yatağına yeni səhmdar daxil olur



Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "TotalEnergies" və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında imzalanma mərasimindən sonra keşirilər.

SOCAR-dan AZERTAC-a bildirilər ki, tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-in Müşahidə Şurasının sədri Mikayıllı Cəbbarov, SOCAR-in prezidenti Rövşən Nəcəf, "TotalEnergies" şirkətinin keşfiyyatçıları ilə əlaqədar 2022-ci ilin 20 dekabr tarixindən 2025-ci ilin 20 dekabr tarixindən 15 faizdən aşağı soviyyəyə saxlanılması.

İşləmətənək 2025-ci ilin 20 dekabr tarixindən 15 faizdən aşağı soviyyəyə saxlanılması.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, Baş nazir Ə. Əsədov Gürcüstanın qərbindən baş vermiş torpaq sürüşməsi nöticəsində insan tələfəti xəborindən kədərləndirdiyi bildirib, faciə ilə əlaqədar İ.Qaribashviliyə dərin hñznlə başsağlığı verib.

Məktubda həmçinin yaralananlara şəfa dilənib, təbii fəlakətin nöticələrinin tezliklə aradan qaldırılması arzulanıb.

Şi, regionun iqtisadi inkişafına da mühüm töhfə verdiyini bildirən nazir Azərbaycana xarici sərməyələrin daxil olmasına töhfəli rol oynamadığını vurgulayıb.

Daha sonra SOCAR, "TotalEnergies" və ADNOC şirkətləri arasında "Abşeron" layinghisinən gələcək inkişafında mühüm mərhələ olacağının inanımı ifadə edib. Azərbaycanın enerji sonayesinin ölkəmiz ilə yana-

şıl, regionun iqtisadi inkişafına da mühüm töhfə verdiyini bildirən nazir Azərbaycana xarici sərməyələrin daxil olmasına töhfəli rol oynamadığını vurgulayıb.

Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti Abşeron qaz-kondensat yatağından 30 faiz istirak payı oldu

edəcək, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin istirak payları isə,

müvafiq olaraq 35 faiz töşkil olacaq.

Qeyd edək ki, Xəzər donanının Azərbaycan sektorunda,

Bakıdan toxminən 100 kilo-

metr cənub-şərqdə yerləşən "Abşeron" qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində həsil ediləcək.

Satınalma ilə yanaşı, SOCAR və ADNOC arasında anlaşıma memorandum da imzalanıb. İmzalanmış sənəd SOCAR-in Əbu-Dabidə heyata keçirilən apstrim layihələrdən istirakını və bi istiqamətdə ADNOC tərəfindən müvafiq dəstəyin göstərilməsini nəzərdə tutur. Memorandum çərçivəsində toroflor eyni zamanda bərpəolunan enerji ilə aşağı karbon həlləri sahəsində, habelə hər iki şirkət tərəfindən razılıqlı neft-qaz təchizatçı kimi mövqeyinən dəyəriylə təhsilinən verəcək.

Satınalma ilə yanaşı, SOCAR və ADNOC arasında anlaşıma memorandum da imzalanıb. İmzalanmış sənəd SOCAR-in Əbu-Dabidə heyata keçirilən apstrim layihələrdən istirakını və bi istiqamətdə ADNOC tərəfindən müvafiq dəstəyin göstərilməsini nəzərdə tutur. Memorandum çərçivəsində toroflor eyni zamanda bərpəolunan enerji ilə aşağı karbon həlləri sahəsində, habelə hər iki şirkət tərəfindən razılıqlı neft-qaz təchizatçı kimi mövqeyinən dəyəriylə təhsilinən verəcək.

Qeyd edək ki, Xəzər donanının Azərbaycan sektorunda,

Bakıdan toxminən 100 kilo-

metr cənub-şərqdə yerləşən "Abşeron" qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində həsil ediləcək.

Satınalma ilə yanaşı, SOCAR və ADNOC arasında anlaşıma memorandum da imzalanıb. İmzalanmış sənəd SOCAR-in Əbu-Dabidə heyata keçirilən apstrim layihələrdən istirakını və bi istiqamətdə ADNOC tərəfindən müvafiq dəstəyin göstərilməsini nəzərdə tutur. Memorandum çərçivəsində toroflor eyni zamanda bərpəolunan enerji ilə aşağı karbon həlləri sahəsində, habelə hər iki şirkət tərəfindən razılıqlı neft-qaz təchizatçı kimi mövqeyinən dəyəriylə təhsilinən verəcək.

Qeyd edək ki, Xəzər donanının Azərbaycan sektorunda,

Bakıdan toxminən 100 kilo-

metr cənub-şərqdə yerləşən "Abşeron" qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində həsil ediləcək.

Satınalma ilə yanaşı, SOCAR və ADNOC arasında anlaşıma memorandum da imzalanıb. İmzalanmış sənəd SOCAR-in Əbu-Dabidə heyata keçirilən apstrim layihələrdən istirakını və bi istiqamətdə ADNOC tərəfindən müvafiq dəstəyin göstərilməsini nəzərdə tutur. Memorandum çərçivəsində toroflor eyni zamanda bərpəolunan enerji ilə aşağı karbon həlləri sahəsində, h



Ermənistanın cəfəng iddiaları "tükənmir"

Paşinyan uydurma bəyanatları ilə özünü yenə ifşa etdi

Ovvələ 1-ci sah.

Bununla da Ermənistan vəzifəsi gərginləşdirmək üçün sülh sonından yayınmağa cəhd edir.

Eyni mövqə, oxşar ssenari

Siyasi ekspertlər də hesab edirlər ki, Ermənistan bütün zamanlarda eyni ssenariyeyə həyata keçirib. Bu gün isə rəsmi İrəvan siyasi şantajla möşğuldür.

Milli Məclisin deputati Bəhrəz

Məhərrəmov bildirib ki, N.Paşinyanın hökumətin iclasında çıxış Ermənistanın, ösəndə, məvcud şəhərlər səhərlərin müqaviləsinin imzalanmasına istəmədiyiñi bir daha nümayiş etdi. İrəvanın nüyyütü vaxt qazanaraq 44 günlük müharibədə potensialı möhv edilmiş forarı ordusunu yeniden qurmaq, silahlamaq və müharibədən əvvəlcə status-konvovu berpa etməkdi. "Revançist nüyyütü həyata keçirmək üçün güc toplayana qədər Ermənistan herbi, siyasi, informasiya texnologiyalarla ilə Azərbaycanla qarşı çobə formalaşdırılmışa çalışır. Bu işdə isə Ermənistanla birgə hərəkət edən, yaxud etməye hazırlanan Avropa İttifaqı Parlamenti, Fransa, İsveçrə, İran, ABŞ və Rusiyanın bölli dairələri, bəs sira "humanitar" və "insan haqları" missisalarını yerinə yetirən təşkilatlar kifayət qədər aktivlik nümayiş etdirirlər. Təbii ki, conab İlham Əliyevin herbi-siyasi yolla formalasdırığı reallıq Ermənistan və havadarları tərofından dayısındırlı bilməz, həm öz güc və imkanlarımız, həm müttəfiqlərimiz bət reallığın regionda şübhə və sabılılıq bərərər edilməsinin qarantina çevrilib".

Deputat qeyd edib ki, Ermənistanın baş nazirinin Laçın sərhəd-buraxılıq məntəqəsinin fealiyyəti, eləcə də orası bütövlüyü və delimitasiya mosolusunda qeyri-konstruktiv, perspektivsiz boyanatlar vəsisi, İrəvanın ötən ilin oktyabrından etibarən Azərbaycanın ərazi bütövlüklünü tanımı, bu ilin may ayında isə orası bütövlüyü ilə zədələnmiş desəflər rəqəmlərdə ifadə etməsi mövqeyi ilə ziddiyyət təşkil edir. Paşinyanın beynəlxalq hüquq və BMT Nizamnamasının ziddi yanaşma ilə beynəlxalq ictimaiyyəti yanlış mərcəyə yönəldirdi. Böyük təhlükənin düşünlər, lakin undur ki, artıq informationa müharibəsində də dikə edən tərof Azərbaycandır. Bütün bunların fonunda Er-



mənistanın 15 iyun tarixində Hökəri çayı üzərindəki köprüdə hərbiçilərimizə atəş açılmışda etiya olunan tohfükü tensidəsiyi Azərbaycanın toxribatı kimi toqdim etməsi, dövlət xadimini yarışmayaq, möşət səviyyəyə yalanı idi. Çünkü 15 iyun toxribatının hər səhiyəsi kameralar tərofindən qeyd alınıb. Bütün bunların fonunda baş nazir kameralarla tərofında qeyd edildi. N.Paşinyanın hökumətin iclasında çıxış Ermənistanın, ösəndə, məvcud şəhərlər səhərlərin müqaviləsinin imzalanmasına istəmədiyiñi bir daha nümayiş etdi. İrəvanın nüyyütü vaxt qazanaraq 44 günlük müharibədə potensialı möhv edilmiş forarı ordusunu yeniden qurmaq, silahlamaq və müharibədən əvvəlcə status-konvovu berpa etməkdi. "Revançist nüyyütü həyata keçirmək üçün güc toplayana qədər Ermənistan herbi, siyasi, informasiya texnologiyalarla ilə Azərbaycanla qarşı çobə formalaşdırılmışa çalışır. Bu işdə isə Ermənistanla birgə hərəkət edən, yaxud etməye hazırlanan Avropa İttifaqı Parlamenti, Fransa, İsveçrə, İran, ABŞ və Rusiyanın bölli dairələri, bəs sira "humanitar" və "insan haqları" missisalarını yerinə yetirən təşkilatlar kifayət qədər aktivlik nümayiş etdirirlər. Təbii ki, conab İlham Əliyevin herbi-siyasi yolla formalasdırığı reallıq Ermənistan və havadarları tərofından dayısındırlı bilməz, həm öz güc və imkanımız, həm müttəfiqlərimiz bət reallığın regionda şübhə və sabılılıq bərərər edilməsinin qarantina çevrilib".

B.Məhərrəmov bildirib ki, N.Paşinyanın hökumətin iclasında çıxış Ermənistanın, ösəndə, məvcud şəhərlər səhərlərin müqaviləsinin imzalanmasına istəmədiyiñi bir daha nümayiş etdi. İrəvanın nüyyütü vaxt qazanaraq 44 günlük müharibədə potensialı möhv edilmiş forarı ordusunu yeniden qurmaq, silahlamaq və müharibədən əvvəlcə status-konvovu berpa etməkdi. "Revançist nüyyütü həyata keçirmək üçün güc toplayana qədər Ermənistan herbi, siyasi, informasiya texnologiyalarla ilə Azərbaycanla qarşı çobə formalaşdırılmışa çalışır. Bu işdə isə Ermənistanla birgə hərəkət edən, yaxud etməye hazırlanan Avropa İttifaqı Parlamenti, Fransa, İsveçrə, İran, ABŞ və Rusiyanın bölli dairələri, bəs sira "humanitar" və "insan haqları" missisalarını yerinə yetirən təşkilatlar kifayət qədər aktivlik nümayiş etdirirlər. Təbii ki, conab İlham Əliyevin herbi-siyasi yolla formalasdırığı reallıq Ermənistan və havadarları tərofından dayısındırlı bilməz, həm öz güc və imkanımız, həm müttəfiqlərimiz bət reallığın regionda şübhə və sabılılıq bərərər edilməsinin qarantina çevrilib".

B.Məhərrəmov bildirib ki, N.Paşinyanın hökumətin iclasında çıxış Ermənistanın, ösəndə, məvcud şəhərlər səhərlərin müqaviləsinin imzalanmasına istəmədiyiñi bir daha nümayiş etdi. İrəvanın nüyyütü vaxt qazanaraq 44 günlük müharibədə potensialı möhv edilmiş forarı ordusunu yeniden qurmaq, silahlamaq və müharibədən əvvəlcə status-konvovu berpa etməkdi. "Revançist nüyyütü həyata keçirmək üçün güc toplayana qədər Ermənistan herbi, siyasi, informasiya texnologiyalarla ilə Azərbaycanla qarşı çobə formalaşdırılmışa çalışır. Bu işdə isə Ermənistanla birgə hərəkət edən, yaxud etməye hazırlanan Avropa İttifaqı Parlamenti, Fransa, İsveçrə, İran, ABŞ və Rusiyanın bölli dairələri, bəs sira "humanitar" və "insan haqları" missisalarını yerinə yetirən təşkilatlar kifayət qədər aktivlik nümayiş etdirirlər. Təbii ki, conab İlham Əliyevin herbi-siyasi yolla formalasdırığı reallıq Ermənistan və havadarları tərofından dayısındırlı bilməz, həm öz güc və imkanımız, həm müttəfiqlərimiz bət reallığın regionda şübhə və sabılılıq bərərər edilməsinin qarantina çevrilib".

B.Məhərrəmov bildirib ki, N.Paşinyanın hökumətin iclasında çıxış Ermənistanın, ösəndə, məvcud şəhərlər səhərlərin müqaviləsinin imzalanmasına istəmədiyiñi bir daha nümayiş etdi. İrəvanın nüyyütü vaxt qazanaraq 44 günlük müharibədə potensialı möhv edilmiş forarı ordusunu yeniden qurmaq, silahlamaq və müharibədən əvvəlcə status-konvovu berpa etməkdi. "Revançist nüyyütü həyata keçirmək üçün güc toplayana qədər Ermənistan herbi, siyasi, informasiya texnologiyalarla ilə Azərbaycanla qarşı çobə formalaşdırılmışa çalışır. Bu işdə isə Ermənistanla birgə hərəkət edən, yaxud etməye hazırlanan Avropa İttifaqı Parlamenti, Fransa, İsveçrə, İran, ABŞ və Rusiyanın bölli dairələri, bəs sira "humanitar" və "insan haqları" missisalarını yerinə yetirən təşkilatlar kifayət qədər aktivlik nümayiş etdirirlər. Təbii ki, conab İlham Əliyevin herbi-siyasi yolla formalasdırığı reallıq Ermənistan və havadarları tərofından dayısındırlı bilməz, həm öz güc və imkanımız, həm müttəfiqlərimiz bət reallığın regionda şübhə və sabılılıq bərərər edilməsinin qarantina çevrilib".

B.Məhərrəmov bildirib ki, N.Paşinyanın hökumətin iclasında çıxış Ermənistanın, ösəndə, məvcud şəhərlər səhərlərin müqaviləsinin imzalanmasına istəmədiyiñi bir daha nümayiş etdi. İrəvanın nüyyütü vaxt qazanaraq 44 günlük müharibədə potensialı möhv edilmiş forarı ordusunu yeniden qurmaq, silahlamaq və müharibədən əvvəlcə status-konvovu berpa etməkdi. "Revançist nüyyütü həyata keçirmək üçün güc toplayana qədər Ermənistan herbi, siyasi, informasiya texnologiyalarla ilə Azərbaycanla qarşı çobə formalaşdırılmışa çalışır. Bu işdə isə Ermənistanla birgə hərəkət edən, yaxud etməye hazırlanan Avropa İttifaqı Parlamenti, Fransa, İsveçrə, İran, ABŞ və Rusiyanın bölli dairələri, bəs sira "humanitar" və "insan haqları" missisalarını yerinə yetirən təşkilatlar kifayət qədər aktivlik nümayiş etdirirlər. Təbii ki, conab İlham Əliyevin herbi-siyasi yolla formalasdırığı reallıq Ermənistan və havadarları tərofından dayısındırlı bilməz, həm öz güc və imkanımız, həm müttəfiqlərimiz bət reallığın regionda şübhə və sabılılıq bərərər edilməsinin qarantina çevrilib".

B.Məhərrəmov bildirib ki, N.Paşinyanın hökumətin iclasında çıxış Ermənistanın, ösəndə, məvcud şəhərlər səhərlərin müqaviləsinin imzalanmasına istəmədiyiñi bir daha nümayiş etdi. İrəvanın nüyyütü vaxt qazanaraq 44 günlük müharibədə potensialı möhv edilmiş forarı ordusunu yeniden qurmaq, silahlamaq və müharibədən əvvəlcə status-konvovu berpa etməkdi. "Revançist nüyyütü həyata keçirmək üçün güc toplayana qədər Ermənistan herbi, siyasi, informasiya texnologiyalarla ilə Azərbaycanla qarşı çobə formalaşdırılmışa çalışır. Bu işdə isə Ermənistanla birgə hərəkət edən, yaxud etməye hazırlanan Avropa İttifaqı Parlamenti, Fransa, İsveçrə, İran, ABŞ və Rusiyanın bölli dairələri, bəs sira "humanitar" və "insan haqları" missisalarını yerinə yetirən təşkilatlar kifayət qədər aktivlik nümayiş etdirirlər. Təbii ki, conab İlham Əliyevin herbi-siyasi yolla formalasdırığı reallıq Ermənistan və havadarları tərofından dayısındırlı bilməz, həm öz güc və imkanımız, həm müttəfiqlərimiz bət reallığın regionda şübhə və sabılılıq bərərər edilməsinin qarantina çevrilib".

B.Məhərrəmov bildirib ki, N.Paşinyanın hökumətin iclasında çıxış Ermənistanın, ösəndə, məvcud şəhərlər səhərlərin müqaviləsinin imzalanmasına istəmədiyiñi bir daha nümayiş etdi. İrəvanın nüyyütü vaxt qazanaraq 44 günlük müharibədə potensialı möhv edilmiş forarı ordusunu yeniden qurmaq, silahlamaq və müharibədən əvvəlcə status-konvovu berpa etməkdi. "Revançist nüyyütü həyata keçirmək üçün güc toplayana qədər Ermənistan herbi, siyasi, informasiya texnologiyalarla ilə Azərbaycanla qarşı çobə formalaşdırılmışa çalışır. Bu işdə isə Ermənistanla birgə hərəkət edən, yaxud etməye hazırlanan Avropa İttifaqı Parlamenti, Fransa, İsveçrə, İran, ABŞ və Rusiyanın bölli dairələri, bəs sira "humanitar" və "insan haqları" missisalarını yerinə yetirən təşkilatlar kifayət qədər aktivlik nümayiş etdirirlər. Təbii ki, conab İlham Əliyevin herbi-siyasi yolla formalasdırığı reallıq Ermənistan və havadarları tərofından dayısındırlı bilməz, həm öz güc və imkanımız, həm müttəfiqlərimiz bət reallığın regionda şübhə və sabılılıq bərərər edilməsinin qarantina çevrilib".

B.Məhərrəmov bildirib ki, N.Paşinyanın hökumətin iclasında çıxış Ermənistanın, ösəndə, məvcud şəhərlər səhərlərin müqaviləsinin imzalanmasına istəmədiyiñi bir daha nümayiş etdi. İrəvanın nüyyütü vaxt qazanaraq 44 günlük müharibədə potensialı möhv edilmiş forarı ordusunu yeniden qurmaq, silahlamaq və müharibədən əvvəlcə status-konvovu berpa etməkdi. "Revançist nüyyütü həyata keçirmək üçün güc toplayana qədər Ermənistan herbi, siyasi, informasiya texnologiyalarla ilə Azərbaycanla qarşı çobə formalaşdırılmışa çalışır. Bu işdə isə Ermənistanla birgə hərəkət edən, yaxud etməye hazırlanan Avropa İttifaqı Parlamenti, Fransa, İsveçrə, İran, ABŞ və Rusiyanın bölli dairələri, bəs sira "humanitar" və "insan haqları" missisalarını yerinə yetirən təşkilatlar kifayət qədər aktivlik nümayiş etdirirlər. Təbii ki, conab İlham Əliyevin herbi-siyasi yolla formalasdırığı reallıq Ermənistan və havadarları tərofından dayısındırlı bilməz, həm öz güc və imkanımız, həm müttəfiqlərimiz bət reallığın regionda şübhə və sabılılıq bərərər edilməsinin qarantina çevrilib".

B.Məhərrəmov bildirib ki, N.Paşinyanın hökumətin iclasında çıxış Ermənistanın, ösəndə, məvcud şəhərlər səhərlərin müqaviləsinin imzalanmasına istəmədiyiñi bir daha nümayiş etdi. İrəvanın nüyyütü vaxt qazanaraq 44 günlük müharibədə potensialı möhv edilmiş forarı ordusunu yeniden qurmaq, silahlamaq və müharibədən əvvəlcə status-konvovu berpa etməkdi. "Revançist nüyyütü həyata keçirmək üçün güc toplayana qədər Ermənistan herbi, siyasi, informasiya texnologiyalarla ilə Azərbaycanla qarşı çobə formalaşdırılmışa çalışır. Bu işdə isə Ermənistanla birgə hərəkət edən, yaxud etməye hazırlanan Avropa İttifaqı Parlamenti, Fransa, İsveçrə, İran, ABŞ və Rusiyanın bölli dairələri, bəs sira "humanitar" və "insan haqları" missisalarını yerinə yetirən təşkilatlar kifayət qədər aktivlik nümayiş etdirirlər. Təbii ki, conab İlham Əliyevin herbi-siyasi yolla formalasdırığı reallıq Ermənistan və havadarları tərofından dayısındırlı bilməz, həm öz güc və imkanımız, həm müttəfiqlərimiz bət reallığın regionda şübhə və sabılılıq bərərər edilməsinin qarantina çevrilib".

B.Məhərrəmov bildirib ki, N.Paşinyanın hökumətin iclasında çıxış Ermənistanın, ösəndə, məvcud şəhərlər səhərlərin müqaviləsinin imzalanmasına istəmədiyiñi bir daha nümayiş etdi. İrəvanın nüyyütü vaxt qazanaraq 44 günlük müharibədə potensialı möhv edilmiş forarı ordusunu yeniden qurmaq, silahlamaq və müharibədən əvvəlcə status-konvovu berpa etməkdi. "Revançist nüyyütü həyata keçirmək üçün güc toplayana qədər Ermənistan herbi, siyasi, informasiya texnologiyalarla ilə Azərbaycanla qarşı çobə formalaşdırılmışa çalışır. Bu işdə isə Ermənistanla birgə hərəkət edən, yaxud etməye hazırlanan Avropa İttifaqı Parlamenti, Fransa, İsveçrə, İran, ABŞ və Rusiyanın bölli dairələri, bəs sira "humanitar" və "insan haqları" missisalarını yerinə yetirən təşkilatlar kifayət qədər aktivlik nümayiş etdirirlər. Təbii ki, conab İlham Əliyevin herbi-siyasi yolla formalasdırığı reallıq Ermənistan və havadarları tərofından dayısındırlı bilməz, həm öz güc və imkanımız, həm müttəfiqlərimiz bət reallığın regionda şübhə və sabılılıq bərərər edilməsinin qarantina çevrilib".

B.Məhərrəmov bildirib ki, N.Paşinyanın hökumətin iclasında çıxış Ermənistanın, ösəndə, məvcud şəhərlər səhərlərin müqaviləsinin imzalanmasına istəmədiyiñi bir daha nümayiş etdi. İrəvanın nüyyütü vaxt qazanaraq 44 günlük müharibədə potensialı möhv edilmiş forarı ordusunu yeniden qurmaq, silahlamaq və müharibədən əvvəlcə status-konvovu berpa etməkdi. "Revançist nüyyütü həyata keçirmək üçün güc toplayana qədər Ermənistan herbi, siyasi, informasiya texnologiyalarla ilə Azərbaycanla qarşı çobə formalaşdırılmışa çalışır. Bu işdə isə Ermənistanla birgə hərəkət edən, yaxud etməye hazırlanan Avropa İttifaqı Parlamenti, Fransa, İsveçrə, İran, ABŞ və Rusiyanın bölli dairələri, bəs sira "humanitar" və "insan haqları" missisalarını yerinə yetirən təşkilatlar kifayət qədər aktivlik nümayiş etdirirlər. Təbii ki, conab İlham Əliyevin herbi-siyasi yolla formalasdırığı reallıq Ermənistan və havadarları tərofından dayısındırlı bilməz, həm öz güc və imkanımız, həm müttəfiqlərimiz bət reallığın regionda şübhə və sabılılıq bərərər edilməsinin qarantina çevrilib".

B.Məhərrəmov bildirib ki, N.Paşinyanın hökumətin iclasında çıxış Ermənistanın, ösəndə, məvcud şəhərlər səhərlərin müqaviləsinin imzalanmasına istəmədiyiñi bir daha nümayiş etdi. İrəvanın nüyyütü vaxt qazanaraq 44 günlük müharibədə potensialı möhv edilmiş forarı ordusunu yeniden qurmaq, silahlamaq və müharibədən əvvəlcə status-konvovu berpa etməkdi. "Revançist nüyyütü həyata keçirmək üçün güc toplayana qədər Ermənistan herbi, siyasi, informasiya texnologiyalarla ilə Az

Kosmik fəaliyyət haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 13-cü və 23-cü bəndlərində uyğun olaraq, Azərbaycan Respublikasında kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilatlı osasları, kosmik sənayədə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müvəyyən edir və Yerətrafi orbitlərdə, Ay və digər səma cismələri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.

1-ci fasil Ümumi mündəddəlar

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənəmləri ifadə edir:

1.1.1. **kosmik fəaliyyət** - Yerətrafi orbitlər, habelə Ay və digər səma cismələri və onların orbitləri daxil olmaqla, kosmik fəzənin (bundan sonra - kosmik fəza) texniki, iqtisadi, müdafiə, təhlükəsizlik, informasiya, elmi, ekoloji və digər məqsədlər üçün kosmik obyekti vəsaitəsilə tədqiqi və istifadəsi, kosmik obyekti vəsaitəsi fəzaya çıxarılması, idarə edilməsi, istismarı və Yerə qaytarılması, yaxud istismardan çıxarılması;

1.1.2. **kosmik sonayət** - peyk xidmətlərinin təsikli, təqdim edilmiş, kosmik obyektlərinin və onların tərkib hissələrinin layihələndirilməsi, istehsalı, kosmik resurslardan və texnologiyaların istifadə sahəsində elmi tədqiqatların aparılması;

1.1.3. **milli fəaliyyət** - kosmik fəaliyyətin subyektləri tərofından Azərbaycan Respublikasının kosmik obyektlərinin dövlət reyestrində (bundan sonra - Reyestr) qeydiyyatda alınmış kosmik obyektlər vəsaitəsi kosmik fəzada həyata keçirilən kosmik fəaliyyət;

1.1.4. **kosmik obyekt** - kosmik fəzaya çıxarılması nəzərdə tutulan və ya çıxarılmış kosmik aparat (peyk, kosmik gəmi), kosmik qurğu, raketdəyişici, habelə kosmik aparatlardan və kosmik qurşuların öz funksiyalarını düzgün icra etməsi üçün nəzərdə tutulan digər avadanlıq;

1.1.5. **kosmik obyekti idarə etməsi** - uçusun nizamlanması məqsədilə kosmik obyekti münasibətdə yerinə yetirilən izləmə, telemetriya və telekomanda omaliyyatlarının möcəməsi;

1.1.6. **kosmik obyekti istismarı** - kosmik obyekti toynınatı üzrə istifadə edilməsi, o cümləden kosmik obyekti texniki imkanlarında digər şəxslərin istifadəsinə biləvadılıq verilməsi;

1.1.7. **kosmik operator** - kosmik obyekti kosmik fəzaya çıxarılmasına, kosmik obyekti idarə edilməsinə və ya istismarına (o cümlədən istismardan çıxarılması), Yerə qaytarılmasını biləvadılıq həyata keçirən Azərbaycan Respublikasının hüquqi şəxsləri və ya dövlət orqanları (qurumları), o cümlədən milli kosmik operator;

1.1.8. **kosmik fəaliyyətin subyektləri** - kosmik operatorlar, fiziki və hüquqi şəxslər, dövlət orqanları (qurumları);

1.1.9. **milli kosmik operator** - müvafiq icra hakimiyyəti orqanının müvəyyən etdiyi orqan (qurum);

1.1.10. **xarici kosmik operator** - kosmik fəaliyyəti bu Qanun 10.2-ci maddəsinə uyğun həyata keçirən xarici hüquqi şəxslər və ya xarici dövlət qurumu;

1.1.11. **Yerin məsafədən müşahidəsi peyk sistemi** - Yerin məsafədən müşahidəsi aparan aži bir peyk, onun idarəetməsinə təmin edən Yerətrafi mərkəzi, Yerin məsafədən müşahidəsi peykinəndən ilkin informasiyanın qobulu, saxlanılması, emalı və ya yayımı (digər şəxslərə verilməsi) üçün istifadə edilən qurğu və avadanlıq məcməsu;

1.1.12. **Yerin məsafədən müşahidəsi** - təsvir və digər informasiya əldə edilməsi üçün Yerin, o cümlədən atmosferin məsafədən izlənilmesi (zondlanması);

1.1.13. **yerüstü idarəetmə mərkəzi** - kosmik fəzada olan kosmik obyekti idarə edilməsi üçün nəzərdə tutulmuş qobuledici və ötürü stansiya (olduğu halda), informasiya texnologiyaları infrastruktur, bina və tikililər;

1.1.14. **ilkin informasiya** - Yerin məsafədən müşahidəsi peykinin müşahidə qurğusuna vəsaitəsilə toplanıb peyklərə təqdim olunur;

1.1.15. **müşahidə məhsulu** - ilkin informasiyanın emali notosunda yaranan təsvir və ya digər növ informasiya;

1.1.16. **orbital məvqe** - Yerin ekvatoru üzərində geostasionar orbitde kosmik obyekti saxlaması nəzərdə tutulan hüdudların mərkəz nöqtəsinin coğrafi uzunluğu;

1.1.17. **peyk xidmətləri** - telekommunikasiya, naviqasiya, meteoroloji, tədqiqat, Yer müşahidə və digər təyinatlı peyklər vəsaitəsilə təqdim edilən xidmət növü.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ-hüquqi aktları və Azərbaycan Respublikasının tərofdar çıxdığı beynəlxalq müqavilələrdən, o cümlədən "Ay və digər səma cismələri daxil olmaqla, kosmik fəzənin tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" Müqavilədən (bundan sonra - Müqavilo), bu Qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir.

Maddə 2. Kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərofdar çıxdığı beynəlxalq müqavilələrdən, o cümlədən "Ay və digər səma cismələri daxil olmaqla, kosmik fəzənin tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında" Müqavilədən (bundan sonra - Müqavilo), bu Qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir.

Maddə 3. Bu Qanunun tətbiq dairəsi

3.1. Bu Qanun kosmik fəaliyyəti subyektlərinə şamil olunur.

3.2. Azərbaycan Respublikasının həm məkanı daxilində kosmik obyekti münasibətdə Azərbaycan Respublikasının müvafiq qanunları şamil edilir.

3.3. Əlat Azad İqtisadi Zonasında kosmik fəaliyyət və kosmik sonayət sahələrində münasibətlər "Əlat Azad İqtisadi Zonası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Maddə 4. Kosmik fəaliyyətin prinsipləri

4.1. Kosmik fəaliyyətə aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

4.1.1. kosmik fəzədən sülh naməni istifadə edilməsi;

4.1.2. milli mərasimlərin qorunması;

4.1.3. kosmik resurslardan səmərəli istifadə olunması;

4.1.4. milli fəaliyyətə dövlət tərofından nəzarət edilməsi;

4.1.5. kosmik fəaliyyətin və kosmik sonayənin təhlükəsizliyi, kosmik tullantıların ətraf mühitə tositsının azaldılması.

Maddə 5. Beynəlxalq əməkdaşlıq

Kosmik fəaliyyət və kosmik sonayət sahələrində beynəlxalq əməkdaşlıq kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının kosmik və peyk texnologiyalarına əsaslanan malların (işlərin,

xidmətlərin) təchizatçılarının mövqelərinin möhkəmlənməsi, belə malların (işlərin, xidmətlərin) tətbiqinin genişləndirilməsi, bu sahədə təcrübə və nüaliyyətlərin beynəlxalq mübadiləsi möqədəli həyata keçirilir.

2-ci fasil Kosmik fəaliyyətin dövlət tənzimlənməsi

Maddə 6. Kosmik fəaliyyətin tənzimlənməsi

6.1. Azərbaycan Respublikasında kosmik fəaliyyətin tənzimlənməsi aşağıdakı istiqamətlərdə həyata keçirilir:

6.1.1. kosmik fəaliyyət üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin), onlarda əlaqəli proseslərin və istehsal metodlarının sertifikatlaşdırılması;

6.1.2. kosmik obyektlərin dövlət qeydiyyatı;

6.1.3. orbital məvqelərin əldə edilməsi və qorunması;

6.1.4. kosmik fəaliyyətin tənzimlənməsinin bu Qanundan irəli gələn digər istiqamətləri.

Maddə 7. Kosmik fəaliyyət üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin), onlarda əlaqəli proseslərin və istehsal metodlarının sertifikatlaşdırılması

Kosmik fəaliyyət üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin), onlarda əlaqəli proseslərin və istehsal metodlarının sertifikatlaşdırılması "Standartlaşdırma haqqında", "Telekommunikasiya haqqında", "Uyğunluğun qıymətləndirilməsi sahəsində akreditasiya haqqında" və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının qanunları ilə müvyyən edilmiş halarda və qaydada həyata keçirilir.

Maddə 8. Kosmik obyektlərin dövlət qeydiyyatı

8.1. Kosmik fəaliyyət subyektlərinin kosmik obyektlər üzərində mülkiyyət və digər eşa hüquqlarının əmələ gəlmesi, möhduldəşdirilməsi (yüklətlüyün), başqasına keçməsi və bu hüquqların xitəm verilən müvafiq icra hakimiyyəti orqanının müvyyən etdiyi orqan (qurum) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisensiya və icazələrin alınması tələb olunur.

8.2. Kosmik fəzada olan kosmik obyekti bu Qanunun tələblərinə əməl etmək üçün müvafiq xidmət Müqaviləyə və Azərbaycan Respublikasının qanunlarından istifadə etmək üçün tələb olunur.

8.3. Azərbaycan Respublikasının ərzisində aşkar edilmiş kosmik obyekti təsdiqindən müvafiq hüquq Məqaviləyə və Azərbaycan Respublikasının qanunlarından istifadə etmək üçün tələb olunur.

8.4. Reyestrde qeydiyyatda alınmış kosmik obyektlərin, həmçinin belə kosmik obyektlərin orbitdən çıxarılmamasına dair məlumatlar milli kosmik operator tərofından Müqavilədə nəzərdə tutulmuş qaydada BMT-yə təqdim edilir.

8.5. Azərbaycan Respublikasının ərzisində aşkar edilmiş kosmik obyekti təsdiqindən müvafiq hüquq Məqaviləyə və Azərbaycan Respublikasının qanunlarından istifadə etmək üçün tələb olunur.

8.6. Reyestrde qeydiyyatda alınmış kosmik obyektlərin, həmçinin belə kosmik obyektlərin orbitdən çıxarılmamasına dair məlumatlar milli kosmik operator tərofından Müqavilədə nəzərdə tutulmuş qaydada BMT-yə təqdim edilir.

8.7. Azərbaycan Respublikasının ərzisində aşkar edilmiş kosmik obyekti təsdiqindən müvafiq hüquq Məqaviləyə və Azərbaycan Respublikasının qanunlarından istifadə etmək üçün tələb olunur.

8.8. Reyestrde qeydiyyatda alınmış kosmik obyektlərin, həmçinin belə kosmik obyektlərin orbitdən çıxarılmamasına dair məlumatlar milli kosmik operator tərofından Müqavilədə nəzərdə tutulmuş qaydada BMT-yə təqdim edilir.

8.9. Azərbaycan Respublikasının ərzisində aşkar edilmiş kosmik obyekti təsdiqindən müvafiq hüquq Məqaviləyə və Azərbaycan Respublikasının qanunlarından istifadə etmək üçün tələb olunur.

8.10. Azərbaycan Respublikasının ərzisində aşkar edilmiş kosmik obyekti təsdiqindən müvafiq hüquq Məqaviləyə və Azərbaycan Respublikasının qanunlarından istifadə etmək üçün tələb olunur.

8.11. Azərbaycan Respublikasının ərzisində aşkar edilmiş kosmik obyekti təsdiqindən müvafiq hüquq Məqaviləyə və Azərbaycan Respublikasının qanunlarından istifadə etmək üçün tələb olunur.

8.12. Azərbaycan Respublikasının ərzisində aşkar edilmiş kosmik obyekti təsdiqindən müvafiq hüquq Məqaviləyə və Azərbaycan Respublikasının qanunlarından istifadə etmək üçün tələb olunur.

8.13. Azərbaycan Respublikasının ərzisində aşkar edilmiş kosmik obyekti təsdiqindən müvafiq hüquq Məqaviləyə və Azərbaycan Respublikasının qanunlarından istifadə etmək üçün tələb olunur.

8.14. Azərbaycan Respublikasının ərzisində aşkar edilmiş kosmik obyekti təsdiqindən müvafiq hüquq Məqaviləyə və Azərbaycan Respublikasının qanunlarından istifadə etmək üçün tələb olunur.

8.15. Azərbaycan Respublikasının ərzisində aşkar edilmiş kosmik obyekti təsdiqindən müvafiq hüquq Məqaviləyə və Azərbaycan Respublikasının qanunlarından istifadə etmək üçün tələb olunur.

8.16. Azərbaycan Respublikasının ərzisində aşkar edilmiş kosmik obyekti təsdiqindən müvafiq hüquq Məqaviləyə və Azərbaycan Respublikasının qanunlarından istifadə etmək üçün tələb olunur.

8.17. Azərbaycan Respublikasının ərzisində aşkar edilmiş kosmik obyekti təsdiqindən müvafiq hüquq Məqaviləyə və Azərbaycan Respublikasının qanunlarından istifadə etmək üçün tələb olunur.

8.18. Azərbaycan Respublikasının ərzisində aşkar edilmiş kosmik obyekti təsdiqindən müvafiq hüquq Məqav



"Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında"

Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1 hissəsinin 9-cu bəndində rəhbər tutaraq **qərar alyar**:

Maddə 1. "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericili Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12 (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909; 2020, № 5, maddə 506, № 11, maddələr 1324, 1325, № 12 (I kitab), maddə-

ler 1428, 1430; 2021, № 1, maddə 9, № 12, maddələr 1322, 1324, 1325; 2022, № 6, maddə 590, № 7, maddə 711, № 11, maddə 1238, № 12, maddə 1397; 2023, № 1, maddələr 29, 42, № 4, maddə 468; Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 875-VIQD nömrəli Qanunu" 2-ci maddəsinə "Azərbaycan Respublikasının xüsusi rabito vo informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)" yubiley medalı;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə oləvə edilsin:

"Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında" ƏSASNAMƏ" tösdiq edilsin (oləvə olunur);

Maddə 2. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında" ƏSASNAMƏ" tösdiq edilsin (oləvə olunur);

Maddə 3. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsviri" tösdiq edilsin (oləvə olunur).

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Baki şəhəri, 14 iyul 2023-cü il

Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 985-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir

"Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ

Maddə 1. Təltif edilən şəxslər

"Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarında xidməti vəzifələrini həyata keçirərək fərqlienən hərbi qulluqçular, mülik işçilər, veteranlar, həbelə hemin orqanların fealiyyətinin təmin olunmasında fəal iştirak

eden və inkişafında xüsusi xidmətləri olan digər şəxslər və beynəlxalq tərofdaşlar təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

"Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı ilə bi Əsasnamonun 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.

ra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təltif edir.

Maddə 3. Taxılma qaydası

"Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərofinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqla onlardan sonra taxılır.

Maddə 4. Medallın elementləri

4.1. Medal paltara borkidilmək üçün elementi olan, yuxarı hissəsindən pələd yarpaqları təsviri olan 5,5 mm x 40 mm ölçülü düzbucaqlı qızılı lövhə borkidilmiş 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lento iləgək və iki halqa vasitəsilə birləşdirilir.
4.2. Xara lentin mərkəzində 12 mm enində açıq-qəhvəyi rongli, mərkəzindən sol və sağ könərlərə doğru ardıcıl olaraq 1,5 mm enində qızılı rongli, 11 mm enində tünd-yaslı rongli şaqılı佐
laqlar təsvir olunur.
4.3. Medala paltarın yaxasına borkidilmək üçün elementi olan, eyni xara lentedən üz çökülmüş 37 mm x 10 mm ölçülü qolub edilir.

"Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı



"Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)"

Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar

"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında"

Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1 hissəsinin 9-cu bəndində rəhbər tutaraq **qərar alyar**:

Maddə 1. "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericili Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12 (I kitab), maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311, № 10, maddə 1771, № 11, maddə 1962, № 12 (I kitab), maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190, № 11, maddə 2207, № 12 (I kitab), maddələr 2465, 2516; 2019, № 3, maddə 369, № 5, maddə 790, № 11, maddə 1693, № 12, maddə 1909; 2020, № 5, maddə 506, № 11, maddələr 1324, 1325, № 12 (I kitab), maddə-

ler 1428, 1430; 2021, № 1, maddə 9, № 12, maddələr 1322, 1324, 1325; 2022, № 6, maddə 590, № 7, maddə 711, № 11, maddə 1238, № 12, maddə 1397; 2023, № 1, maddələr 29, 42, № 4, maddə 468; Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 875-VIQD nömrəli Qanunu" 2-ci maddəsinə "Azərbaycan Respublikasının xüsusi rabito vo informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993-2023)" yubiley medalı;" hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə oləvə edilsin:

"Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 2. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 3. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 4. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 5. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 6. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 7. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 8. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 9. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 10. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 11. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 12. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 13. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 14. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 15. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 16. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 17. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 18. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 19. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 20. "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993-2023)" Azərbaycan Respublikasının yubiley medalı haqqında";

Maddə 21. "Azərbaycan Respublikas



Azərbaycan Respublikasının Nazirlər Kabinetini

№ 258

QƏRAR

Bakı şəhəri, 1 avqust 2023-cü il

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi barədə hesabatın forması"nın təsdiq edilməsi haqqında

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin heyata keçirilməsi Qaydası"nın təsdiq edilmişsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli 2215 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını tomin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini **qərara alıb**:

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi barədə hesabatın forması" təsdiq edilsin (*əlavə olunur*).

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikasının Nazirlər Kabinetini

QƏRAR

Bakı şəhəri, 2 avqust 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 27 aprel tarixli 137 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fövqələde hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının nomenklaturası"nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin sekizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetini **qərara alıb**:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 27 aprel tarixli 137 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fövqələde hallarda istifadə olunması nəzərdə tutulan dövlət ehtiyatlarının nomenklaturası"nda dəyişiklik edilməsi haqqında

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 1 avqust tarixli 258 nömrəli Qərarı ilə təsdiq edilmişdir

Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi barədə hesabatın Forması

Hesabatı toqdim edən nəzarət subyektinin adı
Hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerdə dair məlumat)

VÖEN _____

Hesabat dövrü _____ il

1. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə nəzarət subyektiñin aid olduğunu fəaliyyət sahəsi

Nəzarət subyektiñin fəaliyyət sahəsi	Sətrin kodu	Göstərici
A	B	1
Enerjinin istehsalı hökümlüyətini həyata keçirən təsərrüfat subyekti	10	□
Enerjinin saxlanması hökümlüyətini həyata keçirən təsərrüfat subyekti	11	□
Enerjinin ötürülməsi hökümlüyətini həyata keçirən təsərrüfat subyekti	12	□
Enerjinin noqlu fəaliyyətini həyata keçirən təsərrüfat subyekti	13	□
Enerjinin paylanması və satışı hökümlüyətini həyata keçirən təsərrüfat subyekti	14	□
Enerji məncəment sistemi töbəq edən məcburi enerji auditini keçirən təsərrüfat subyekti	15	□
Enerji idarəci (mənecəri) təyin etmək öhdəliyi olan təsərrüfat subyektiñin və ya qeyri-paslı binasını mülikiyətçisi (idarəci)	16	□

2. Enerjinin istehsalı, saxlanması, ötürülməsi, nəqli, paylanması və satışı hökümlüyətini həyata keçirən nəzarət subyektiñin göstəriciləri

Səmərəlik göstəriciləri	Sətrin kodu	Ölçü vahidi	Layihə göstəricisi	Əvvəlki ilin göstəriciləri	Hesabat ilinin göstəricisi		
A	B	C	1	2	3	4	5
Faydalı iş omsalı	17	%					
Şorti yanacağın xüsusi sorfi	18	qram şorti yanacaq /kVt.st.					
Qoyuluş gücündən istifadə saatı	19	saat					
Elektrik enerjisinin istehsalı	20	min kVt.st.					
Elektrik enerjisinin xüsusi sorfi	21	min Vt.st.					
Elektrik enerjisinin xüsusi sorfi	22	%					
Elektrik enerjisinin sənədindən buraxılış	23	min kVt.st.					
Yarməstəniya itkləri (balansda olduğu haldə)	24	min kVt.st.					
	25	%					

2.2. Elektrik enerjisinin istehsalı müəssisəsinin texniki göstəriciləri (MVT)

Texniki göstəricilər	Sətrin kodu	Qoyulmuş gücü göstəricisi	İmkan gücü		
			əvvəlki ilin göstəricisi	hesabat ilinin göstəricisi	
A	B	C	1	2	3
Ümumi güc	26				
o cümlədən bloklar üzrə	27				
Blok 1	28				
Blok 2	29				
Blok 3	30				
Blok 4	31				
Blok 5	32				
Blok 6	33				
Blok 7	34				
Blok 8	35				
Blok 9	36				
Blok 10	37				
Blok 11	38				

2.3. İstilik enerjisinin istehsalı müəssisəsinin səmərəlik göstəriciləri

Səmərəlik göstəriciləri	Sətrin kodu	Ölçü vahidi	Layihə göstəricisi	Əvvəlki ilin göstəriciləri	Hesabat ilinin göstəricisi		
A	B	C	1	2	3	4	5
Faydalı iş omsalı	39	%					
Şorti yanacağın xüsusi sorfi	40	kiloqram.	şorti yanacaq /qkal.				
Qoyuluş gücündən istifadə saatı	41	saat					
İstilik enerjisinin istehsalı	42	min qkal					
İstilik enerjisinin möqulində itklər	43	min qkal					
İstilik enerjisinin paylanmasında və satışında itklər	44	%					
	45	min qkal					
	46	%					

2.4. Enerjinin saxlanması müəssisəsinin səmərəlik göstəriciləri

Səmərəlik göstəriciləri	Sətrin kodu	Ölçü vahidi	Layihə göstəricisi	Əvvəlki ilin göstəriciləri	Hesabat ilinin göstəricisi		
A	B	C	1	2	3	4	5
Faydalı iş omsalı	47	%					
Saxlanma tutumu (həcmi)	48	Mvt					
- elektrik enerjisi	48.1	Mvt					
- istilik enerjisi	48.2	qkal					
- tabii qaz	48.3	min kubmetr					
Saxlanılan enerji həcmi	49						

2.5. Elektrik enerjisinin ötürülməsi müəssisəsinin səmərəlik göstəriciləri

Səmərəlik göstəriciləri	Sətrin kodu	Ölçü vahidi	Normativ göstəricisi	Əvvəlki ilin göstəriciləri	Hesabat ilinin göstərici		
A	B	C	1	2	3	4	5
Elektrik enerjisinin ötürülməsi	51	min kVt.st.					
sənədindən	52	%					
itklər							

2.6. Elektrik enerjisinin paylanması və satışı müəssisəsinin səmərəlik göstəriciləri

Səmərəlik göstəriciləri	Sətrin kodu	Ölçü vahidi	Normativ göstəricisi	Əvvəlki ilin göstəriciləri	Hesabat ilinin göstərici		
A	B	C	1	2	3	4	5

</

Pənahəli xan nəslinin nümayəndəsi:
**"Qarabağ Zəfərinin möhtəşəmliyini
Şuşada daha dərindən hiss etdim"**



Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslinin İspaniyada yaşayış nümayəndəsi Qulam Əkbərov ailəsi ilə birlikdən möhtəşəmliyət paytaxtı Şuşa şəhərinə səfər edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilərlər ki, səfər zamanı Əkbərovlar ailəsinin üzvləri evvələc ulu babalarının sa-

rayının qalıqlarını və onun adını daşıyan küçəni ziyarət ediblər.

Sonra xan nəslinin davamçıları Bazarbaşı meydani, C-

dır düzü, güllələnmiş heykələrin yerləşdiyi meydən, Şuşa Boyannamasının imzalandığı məkan, Xurşidbanu Natavanın evi, "Xan qızı" bulağı, Molla Pənah Vaqifin məqbərəsi, Gəncə Qapısı, Yuxarı Gövhər ağa məscidi, İsa bulağı və digər görməli yerdələr olublar.

Əkbərovlar ailəsinə Qarabağ incisi olan Şuşada aparılan yenidənqurma və abadlıq işləri barədə etraflı məlumat verilib. Qulam Əkbərov bildirib ki, xalqımızın Qarabağda qazandığı Qələbənin möhtəşəmliyini Şuşada daha dərindən hiss edir və bu günü heç vaxt umutmayacaq.

Dünyada ac insanların sayı 250 milyon nəfərə çatıb

Dünyada achiqdan oziyyət çəkən insanların sayı 250 milyonu çatıb. Bu, son zamanların en yüksək göstəricidir. Bu barode BMT Təhlükəsizlik Şurasının iclasında qurumun achiq qarşısının alınması və cavab tədbirləri üzrə koordinatorı Rina Gelani bildirib. O, həzirdə dahi 35 milyon insanın achiq astasında olduğunu deyib. Rina Gelani vurğulayıb ki, bütün böhranlardan olduğu kimi, on çox qadınlar və uşaqlar ahiyyət çökərlər.

BMT tomsiqisini dediyi-nə görə, məvcud veziyəti qəflətən yaranmayıb: bu, uzun illərdə böyük xenogen böhranı. "İndi döñün nəqotnəsidiyik. Achiq və münaqişələr bir-birini qidalanır. Keçən il ornlarda humanitar işçilər tədbirdən yeddi ölkənin hamisi silahlı qarsıtlardan və ya bəhrənənən ar-tiq siddətdən ahiyyət çökəb. Bu ölkələrdən beş - Öfqəstan, Haiti, Somali, Cənubi Sudan və Yemən müntəzəm olaraq Təhlükəsizlik Şurasının gündəliyində yer alıb".

Gelənlərin fikrincə, silahlı münaqişələr orzəq sistemlərinə dağdır, insanları dolanışq imkanlarından məhrum edir və evlərindən didərgin salır. Bo-

zon bu nöticələr münaqişənin tonisi olur, lakin gər vaxt achiqdan qosdan mühərribə tak-tik kimi istifadə olunur.

Münaqişələr achiq qarsısim almaq üçün yardım göstərənlərə rəhəm etmir. Oten il ornlarda humanitar işçilər tədbirdən yeddi ölkənin hamisi silahlı qarsıtlardan və ya yaraların. Humanitar obyektlər və tez-tez hüməca moruz qalır, tələn edilir və ya herbi məqsədlər üçün istifadə olunur.

Sudanlıda humanitar təşkilatların üzərindəki çətinliklər bunun bariz nümunəsidir. Son həftələrdən bu ölkədə 11 humanitar işçi hələk olub.

Ümumdünya Orzəq Proq-

ramının bu yaxınlarda apardığı

"Biz birlikdə ne edə bilərik? İlk növbədə bütün formallarda münaqişələrin qarsısının alınması idarəetmə problemləri ilə birləşərək insanları zorakılıq səvər edir.

Gelən vürüşüyib ki, münaqişələrin yaradıldığı achiq iqlim deiyişikliyi və iqtişadı sərsintilər dəha da siddətdəndir. İqlim deiyişikliyi səhər və töhfələrini artırır. İqlim deiyişikliyinə on həssas ol 10 ölkədən 7-si artıq münaqişənin tonisini məruz qalıb. Onlardan 6-sunda BMT-nin sülhəmərlər və ya xüsusi siyasi məsələsi var, dördündə isə bir milyondan çox insanların achiq astasındadır.

aradırma nöticəsində məlumat olub ki, orzəq təhlükəsizliyinin olmaması idarəetmə problemləri ilə birləşərək insanları zorakılıq səvər edir.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

"Biz birlikdə ne edə bilərik? İlk növbədə bütün formallarda münaqişələrin qarsısının alınması idarəetmə problemləri ilə birləşərək insanları zorakılıq səvər edir. Dördüncüsü, qadınlar və qızlar əhalini qorumaq üçün söylənilərək artdır. Biz münaqişə tərəflərinin qida anbarları və sistemlərini kimi yaşamaq üçün vacib olan obyektləri mühafizə edən beynəlxalq humanitar hüququnun qarşı məvcud töhdidləri artırır. İqlim deiyişikliyinə on həssas ol 10 ölkədən 7-si artıq münaqişənin tonisini məruz qalıb. Gelən vürüşüyib ki, bundan əlavə, məvcud erək xəbərdarlıq mexanizmlərindən sonra yaşıx istifadə etməyi ehtiyac var. Üçüncüsü, mühərribənin əhalinin on hos-

sas təbəqələrinə təsirini azaltmaq yollarını tapmaqdə cosarəti və yaradıcı olmaq lazımdır. Dördüncüsü, qadınlar və qızlar əhalini qorumaq üçün söylənilərək artdır. Araşdırma məsələlərini kimi yaşamaq üçün vacib olan obyektləri mühafizə edən beynəlxalq humanitar hüququnun qarşı məvcud töhdidləri artırır. İqlim deiyişikliyinə on həssas ol 10 ölkədən 7-si artıq münaqişənin tonisini məruz qalıb. Gelən vürüşüyib ki, bundan əlavə, məvcud erək xəbərdarlıq mexanizmlərindən sonra yaşıx istifadə etməyi ehtiyac var. Üçüncüsü, mühərribənin əhalinin on hos-

tas təbəqələrinə təsirini azaltmaq yollarını tapmaqdə cosarəti və yaradıcı olmaq lazımdır. Dördüncüsü, qadınlar və qızlar əhalini qorumaq üçün söylənilərək artdır. Araşdırma məsələlərini kimi yaşamaq üçün vacib olan obyektləri mühafizə edən beynəlxalq humanitar hüququnun qarşı məvcud töhdidləri artırır. İqlim deiyişikliyinə on həssas ol 10 ölkədən 7-si artıq münaqişənin tonisini məruz qalıb. Gelən vürüşüyib ki, bundan əlavə, məvcud erək xəbərdarlıq mexanizmlərindən sonra yaşıx istifadə etməyi ehtiyac var. Üçüncüsü, mühərribənin əhalinin on hos-

tas təbəqələrinə təsirini azaltmaq yollarını tapmaqdə cosarəti və yaradıcı olmaq lazımdır. Dördüncüsü, qadınlar və qızlar əhalini qorumaq üçün söylənilərək artdır. Araşdırma məsələlərini kimi yaşamaq üçün vacib olan obyektləri mühafizə edən beynəlxalq humanitar hüququnun qarşı məvcud töhdidləri artırır. İqlim deiyişikliyinə on həssas ol 10 ölkədən 7-si artıq münaqişənin tonisini məruz qalıb. Gelən vürüşüyib ki, bundan əlavə, məvcud erək xəbərdarlıq mexanizmlərindən sonra yaşıx istifadə etməyi ehtiyac var. Üçüncüsü, mühərribənin əhalinin on hos-

tas təbəqələrinə təsirini azaltmaq yollarını tapmaqdə cosarəti və yaradıcı olmaq lazımdır. Dördüncüsü, qadınlar və qızlar əhalini qorumaq üçün söylənilərək artdır. Araşdırma məsələlərini kimi yaşamaq üçün vacib olan obyektləri mühafizə edən beynəlxalq humanitar hüququnun qarşı məvcud töhdidləri artırır. İqlim deiyişikliyinə on həssas ol 10 ölkədən 7-si artıq münaqişənin tonisini məruz qalıb. Gelən vürüşüyib ki, bundan əlavə, məvcud erək xəbərdarlıq mexanizmlərindən sonra yaşıx istifadə etməyi ehtiyac var. Üçüncüsü, mühərribənin əhalinin on hos-

tas təbəqələrinə təsirini azaltmaq yollarını tapmaqdə cosarəti və yaradıcı olmaq lazımdır. Dördüncüsü, qadınlar və qızlar əhalini qorumaq üçün söylənilərək artdır. Araşdırma məsələlərini kimi yaşamaq üçün vacib olan obyektləri mühafizə edən beynəlxalq humanitar hüququnun qarşı məvcud töhdidləri artırır. İqlim deiyişikliyinə on həssas ol 10 ölkədən 7-si artıq münaqişənin tonisini məruz qalıb. Gelən vürüşüyib ki, bundan əlavə, məvcud erək xəbərdarlıq mexanizmlərindən sonra yaşıx istifadə etməyi ehtiyac var. Üçüncüsü, mühərribənin əhalinin on hos-

tas təbəqələrinə təsirini azaltmaq yollarını tapmaqdə cosarəti və yaradıcı olmaq lazımdır. Dördüncüsü, qadınlar və qızlar əhalini qorumaq üçün söylənilərək artdır. Araşdırma məsələlərini kimi yaşamaq üçün vacib olan obyektləri mühafizə edən beynəlxalq humanitar hüququnun qarşı məvcud töhdidləri artırır. İqlim deiyişikliyinə on həssas ol 10 ölkədən 7-si artıq münaqişənin tonisini məruz qalıb. Gelən vürüşüyib ki, bundan əlavə, məvcud erək xəbərdarlıq mexanizmlərindən sonra yaşıx istifadə etməyi ehtiyac var. Üçüncüsü, mühərribənin əhalinin on hos-

tas təbəqələrinə təsirini azaltmaq yollarını tapmaqdə cosarəti və yaradıcı olmaq lazımdır. Dördüncüsü, qadınlar və qızlar əhalini qorumaq üçün söylənilərək artdır. Araşdırma məsələlərini kimi yaşamaq üçün vacib olan obyektləri mühafizə edən beynəlxalq humanitar hüququnun qarşı məvcud töhdidləri artırır. İqlim deiyişikliyinə on həssas ol 10 ölkədən 7-si artıq münaqişənin tonisini məruz qalıb. Gelən vürüşüyib ki, bundan əlavə, məvcud erək xəbərdarlıq mexanizmlərindən sonra yaşıx istifadə etməyi ehtiyac var. Üçüncüsü, mühərribənin əhalinin on hos-

tas təbəqələrinə təsirini azaltmaq yollarını tapmaqdə cosarəti və yaradıcı olmaq lazımdır. Dördüncüsü, qadınlar və qızlar əhalini qorumaq üçün söylənilərək artdır. Araşdırma məsələlərini kimi yaşamaq üçün vacib olan obyektləri mühafizə edən beynəlxalq humanitar hüququnun qarşı məvcud töhdidləri artırır. İqlim deiyişikliyinə on həssas ol 10 ölkədən 7-si artıq münaqişənin tonisini məruz qalıb. Gelən vürüşüyib ki, bundan əlavə, məvcud erək xəbərdarlıq mexanizmlərindən sonra yaşıx istifadə etməyi ehtiyac var. Üçüncüsü, mühərribənin əhalinin on hos-

tas təbəqələrinə təsirini azaltmaq yollarını tapmaqdə cosarəti və yaradıcı olmaq lazımdır. Dördüncüsü, qadınlar və qızlar əhalini qorumaq üçün söylənilərək artdır. Araşdırma məsələlərini kimi yaşamaq üçün vacib olan obyektləri mühafizə edən beynəlxalq humanitar hüququnun qarşı məvcud töhdidləri artırır. İqlim deiyişikliyinə on həssas ol 10 ölkədən 7-si artıq münaqişənin tonisini məruz qalıb. Gelən vürüşüyib ki, bundan əlavə, məvcud erək xəbərdarlıq mexanizmlərindən sonra yaşıx istifadə etməyi ehtiyac var. Üçüncüsü, mühərribənin əhalinin on hos-

tas təbəqələrinə təsirini azaltmaq yollarını tapmaqdə cosarəti və yaradıcı olmaq lazımdır. Dördüncüsü, qadınlar və qızlar əhalini qorumaq üçün söylənilərək artdır. Araşdırma məsələlərini kimi yaşamaq üçün vacib olan obyektləri mühafizə edən beynəlxalq humanitar hüququnun qarşı məvcud töhdidləri artırır. İqlim deiyişikliyinə on həssas ol 10 ölkədən 7-si artıq münaqişənin tonisini məruz qalıb. Gelən vürüşüyib ki, bundan əlavə, məvcud erək xəbərdarlıq mexanizmlərindən sonra yaşıx istifadə etməyi ehtiyac var. Üçüncüsü, mühərribənin əhalinin on hos-

tas təbəqələrinə təsirini azaltmaq yollarını tapmaqdə cosarəti və yaradıcı olmaq lazımdır. Dördüncüsü, qadınlar və qızlar əhalini qorumaq üçün söylənilərək artdır. Araşdırma məsələlərini kimi yaşamaq üçün vacib olan obyektləri mühafizə edən beynəlxalq humanitar hüququnun qarşı məvcud töhdidləri artırır. İqlim deiyişikliyinə on həssas ol 10 ölkədən 7-si artıq münaqişənin tonisini məruz qalıb. Gelən vürüşüyib ki, bundan əlavə, məvcud erək xəbərdarlıq mexanizmlərindən sonra yaşıx istifadə etməyi ehtiyac var. Üçüncüsü, mühərribənin əhalinin on hos-

tas təbəqələrinə təsirini azaltmaq yollarını tapmaqdə cosarəti və yaradıcı olmaq lazımdır. Dördüncüsü, qadınlar və qızlar əhalini qorumaq üçün söylənilərək artdır. Araşdırma məsələlərini kimi yaşamaq üçün vacib olan obyektləri mühafizə edən beynəlxalq humanitar hüququnun qarşı məvcud töhdidləri artırır. İqlim deiyişikliyinə on həssas ol 10 ölkədən 7-si artıq münaqişənin tonisini məruz qalıb. Gelən vürüşüyib ki, bundan əlavə, məvcud erək xəbərdarlıq mexanizmlərindən sonra yaşıx istifadə etməyi ehtiyac var. Üçüncüsü, mühərribənin əhalinin on hos-

tas təbəqələrinə təsirini azaltmaq yollarını tapmaqdə cosarəti və yaradıcı olmaq lazımdır. Dördüncüsü, qadınlar və qızlar əhalini qorumaq üçün söylənilərək artdır. Araşdırma məsələlərini kimi yaşamaq üçün vacib olan obyektləri mühafizə edən beynəlxalq humanitar hüququnun qarşı məvcud töhdidləri artırır. İqlim deiyişikliyinə on həssas ol 10 ölkədən 7-si artıq münaqişənin tonisini məruz qalıb. Gelən vürüşüyib ki, bundan əlavə, məvcud erək xəbərdarlıq mexanizmlərindən sonra yaşıx istifadə etməyi ehtiyac var. Üçüncüsü, mühərribənin əhalinin on hos-

tas təbəqələrinə təsirini azaltmaq yollarını tapmaqdə cosarəti və yaradıcı olmaq lazımdır. Dördüncüsü, qadınlar və qızlar əhalini qorumaq üçün söylənilərək artdır. Araşdırma məsələlərini kimi yaşamaq üçün vacib olan obyektləri mühafizə edən beynəlxalq humanitar hüququnun qarşı məvcud töhdidləri artırır. İqlim deiyişikliyinə on həssas ol 10 ölkədən 7-si artıq münaqişənin tonisini məruz qalıb. Gelən vürüşüyib ki, bundan əlavə, məvcud erək xəbərdarlıq mexanizmlərindən sonra yaşıx istifadə etməyi ehtiyac var. Üçüncüsü, mühərribənin əhalinin on hos-

tas təbəqələrinə təsirini azaltmaq yollarını tapmaqdə cosarəti və yaradıcı olmaq lazımdır. Dördüncüsü, qadınlar və qızlar əhalini qorumaq üçün söylənilərək artdır. Araşdırma məsələlərini kimi yaşamaq üçün vacib olan obyektləri mühafizə edən beynəlxalq humanitar hüququnun qarşı məvcud töhdidləri artırır. İqlim deiyişikliyinə on həssas ol 10 ölkədən 7-si artıq münaqişənin tonisini məruz qalıb. Gelən vürüşüyib ki, bundan əlavə, məvcud erək xəbərdarlıq mexanizmlərindən sonra yaşıx istifadə etməyi ehtiyac var. Üçüncüsü, mühərribənin əhalinin on hos-

tas təbəqələrinə təsirini azaltmaq yollarını tapmaqdə cosarəti və yaradıcı olmaq lazımdır. Dördüncüsü, qadınlar və qızlar əhalini qorumaq üçün söylənilərək artdır. Araşdırma məsələlərini kimi yaşamaq üçün vacib olan obyektləri mühafizə edən beynəlxalq humanitar hüququnun qarşı məvcud töhdidləri artırır. İqlim deiyişikliyinə on h